



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



N° 01-02 (6003-6004)

23 yanvar 2020-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi



31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Hüsemeddin Abbasov çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov çıxış edərək rayon əha-

lısını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Bildirdi ki, əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu gününün artıq hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə keçirilir.

Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində yola salmağa başladığımız 2019-cu il də xalqımızın yaddaşında ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması namına çoxsaylı dövlət tədbirlərinin həyata keçirildiyi, nailiyyətlərlə dolu illərlərlə xalqımıza qalmaqaldır.

Cənab Prezidentin minimum əmək haqqı, təqaüd və müavinətlərin artırılması, problemlı kreditlərin həlli ilə əlaqədar imzaladığı sərəncamlar və əhalinin sosial rifahının yaxşılaşdırılması namına qəbul etdiyi digər humanist qərarlarla insanların güzəranını daha da yaxşılaşmış, rahatlığı, firavanlığı təmin olunmuşdur.

2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin və müstəqilliyimizin 28 ilinin qeyd olunması ilə əlamətdardır. Aparılan islahatlar, irəliləmiş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmiş, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulması iqtisadi gücümüzü daha da artırmışdır.

Prezident cənab İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixində rayonumuza dördüncü tarixi səfərindən sonra Lənkəran-Lerik, Lerik-Sinabənd-Orand-Nuravud-Zrdəbəre avtomobil yollarının, Lerik şəhərində 48 mənzilli yaşayış binasının və Orand kəndində yeni məktəb binasının tikilərək əhalimizin istifadəsinə, VİZƏZƏMİN, Peşəkarlıq və Cəngənevud kəndlərinə mavi qazın verilməsi rayonumuzun inkişafından xəbər verir.

2020-ci ildə qarşıya mühüm vəzifələrin qoyulduğu qeyd edən rayon icra hakimiyyəti başçısı əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun uğurla davam etdirildiyini və bunun nəticəsində qarşıdakı illərdə də nailiyyətlərimizin daha da çox olacağına, quruculuq işlərinin davam etəcəyinə əmin olduğunu bildirdi.

Tədbirdə rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.

Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlarına hədiyyələr payladı.

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi



Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təşkil edilmiş "20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı"na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsinə yad etmək məqsədilə silsilə tədbirlər keçirilmişdir.

20 yanvar 2020-ci il tarixində keçirilən ümumrayon anım mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər "Şəhidlər" abidə kompleksinin önündə tərgül-çığək dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiramla yad etdilər.

Anım mərasimində Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir daşqılıq sükutla yad edildi.

"Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması" mövzusunda seminar-müşavirə

Lerik Rayon İcra Hakimiyyətinin akt zalında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirovun və Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyevin, rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədriləri, məhsul istehsalçıların iştirakı ilə seminar-müşavirə keçirildi.

Tədbir giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov seminar-müşavirə iştirakçılarından qonağı salamladı və rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verdi. Bildirdi ki, rayon əhalisi əsasən heyvandarlıqla və əkinçiliklə məşğuldur. Cari ildə 3226,0 ha dənli və dənli paxlı bitkilər sahəsindən 7079,0 ton, 1422,0 ha kartof sahəsindən 17583,0 ton, 314,0 ha tərəvəz bitkiləri sahəsindən 4032,0 ton məhsul istehsal olunmuşdur. 2019-cu ildə 4194,0 ton et, 21415,0 ton süd, 7373,0 min ədəd yumurta, 185,3 ton yun, 150 tona yaxın bal istehsal olunmuşdur.

Sonra icra hakimiyyətinin başçısı rayon üçün ananavi sahələrdən biri olan tütüncülü-yün inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və bu sahədə mövcud olan problemlərdən danışdı.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı və Fərmanın icrası ilə



bağlı istər respublikada, istərsə də rayonumuzda görülmüş işlər barədə ətraflı məlumat verdi.

Daha sonra natiq "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması barədə məlumat verdi. Əkin sahələri və çoxillik ekmələr barədə elektron bayannamələrin təqdim olunma mexanizmi barədə geniş izahat

verdi. Tədbir iştirakçılarından Elxan Aslanov, Ələkbər Kərimov, Güləddin Şahveranov və başqaları müzakirə olunan məsələ və ümumilikdə aqrar sahədə mövcud olan problemlər barədə çıxış etdilər və bu sahə ilə bağlı suallar nazir müavini İlham Quliyev tərəfindən cavablandırıldı.

Lerikdə yeni yaşayış binası istifadəyə verildi

Lerik rayonunda inşa edilmiş yeni 48 mənzilli binanın açılış mərasimi keçirildi. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, icra hakimiyyəti yanında mənzil komissiyasının üzvləri, ictimaiyyət nümayəndələri və mənzil sahibləri iştirak etdilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov bildirdi ki, bu gün doğrudan da hər biriniz üçün bayramdır, unudulmaz, xoşbəxt bir gündür. Hamı kimi biz də sevinirik ki, vətəndaşlarımız köhnə, şəraitə uyğun olmayan belə yaşayışlı, hər cür kommunal şəraiti olan yeni mənzillərə köçür, arzularına qovuşurlar. Dövlətimizin inkişaf etmiş heç bir ölkələrində belə, vətəndaşlara dövlət hesabına, tamamsız evlər verilmir. Ancaq cənab Prezidentimiz yüksək humanistlik göstərərək, nəinki imtiyazlı şəxsləri, hətta adi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün qərarlar qəbul etdi, sərəncamlar verir. Biz bu gün belə bir sərəncamın bariz nümunəsini görürük.

Sonra rayon icra hakimiyyətinin başçısı binanın sakinlərinə orderləri təqdim etdi və onları həm yeni mənzil almaları, həm də qarşında gələn bayramlar münasibəti ilə təbrik etdi. Yeni mənzillərinə xoşbəxt, firavan yaşamalarnı arzuladı.

İcra hakimiyyətinin başçısı çıxışında rayonumuzda göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirdi, dövlətimizin daha güclü olması hər



zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməli olduğumuzu qeyd etdi.

Yeni binada mənzilə sahib olan sakinlərdən Zülfiyyə Nəsirova, Sevil Ağayeva, Mahirə Məmmədova və başqaları çıxış edərək bu soyuq qış günündə onlara isti mənzillər hədiyyə etdiyinə,

köhnə, şəraitə uyğun olmayan evlərinin əvəzində bütün kommunal xidmətlərlə əhatə olunmuş yaşayışlı mənzillərlə təmin olunduqlarına görə Prezident cənab İlham Əliyevə sonsuz məhəbbətlərini bildirərək, minnətdarlıqlarını bildirdilər.

Sonda icra başçısı Rövşən Bağirov sakinlərlə birlikdə yeni mənzillərə baş çəkdi və yeni mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Seçkiqabağı təşviqatın aparılmasına başlanılıb



Milli Məclisə seçkilərin hazırlanmış keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq yanvarın 17-dən etibarən qeydə alınmış namizədləri və namizədi qeydə alınmış siyasi partiyalar, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.

Seçki prosesinin mühüm mərhələlərindən

olan seçkiqabağı təşviqat prosesi xüsusilə diqqətə saxlanılır. Azad seçkiqabağı təşviqatın aparılması üçün bərabər əsaslarla hər cür şərait yaradılır. Seçki məntəqələrində namizədlərin təşviqat materialları üçün lövhələr quraşdırılıb. Faciələrlə görüş və yığıncaqlar keçirilməsi üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyəti tərəfindən bütün yaşayış

məntəqələrində kifayət qədər açıq və qapalı görüş yerləri ayrılmışdır və namizədləri qeydə alınmaları ixtiyarına verilmişdir.

Fevralın 9-da keçiriləcək parlament seçkilərinin azad, demokratik, ədalətli və şəffaf keçirilməsi üçün zəngin hüquq və bəzə və güclü siyasi iradə mövcuddur. Seçkidə iştirak etmək istəyən hər bir şəxsin bu imkanlardan yararlanması üçün əlverişli şərait yaradılıb.

78 sayılı Lerik DSK bu siyasi kampaniyaya ciddi hazırlıq görüb. Rayon üzrə 108 seçki məntəqəsi yaradılıb. Hər bir məntəqədə normal şərait vardır. DSK-nın sədri İdris Şiخəliyevin müxbirrimizə verdiyi məlumata görə, seçkidə 33 min 284 nəfər seçici səsvermədə iştirak edəcək.

İlk dəfə olaraq 75 nəfər gəncin yaşı 100-cən yuxarı olan 3 nəfərin və yaşı 80-ə 100 arasında olan 1065 nəfərin adı seçici siyahısındadır.

DSK sədri onu da əlavə etdi ki, buillik parlament seçkiləri namizədlərin çoxluğu ilə diqqətə cəlb edir. Lerik rayonunda namizədləri qeydə alınmış 15 nəfər (onların 2-si qadındır) arasında deputat mandatı uğrunda mübarizə aparılır. Hər zaman olduğu kimi, bu seçkilərdə də seçicilər və bəynəlxalq ictimaiyyət böyük maraqa göstərir.

Yeni inşa edilmiş Orand kənd tam orta məktəb binasının açılış mərasimi oldu



2019-cu il dekabrın 19-da Orand kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon təhsil şöbəsinin rəhbərləri, təhsil işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə Orand kənd tam orta məktəbinin yeni binasının tikintisi haqqında məlumat verilərək bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 oktyabr tarixli 553 nömrəli Sərəncamı ilə Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün maliyyə vəsaiti ayrılıb, 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə

də tikintinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Məktəb binasının tikintisi bu ayın əvvəllərində tam başa çatdırılmışdır.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva əlamətdar hadisə münasibətilə təhsil işçilərini, məktəbin şagirdlərini təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə ölkəmizin bölgələrində də bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıqla və ləvazimatla təchiz olunduğunu qeyd etdi.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki

bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət və qayğıya göstərilir. Dövlət proqramlarına müvafiq olaraq son 15 ildə Lerik rayonunda 70-dən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Dövlətimizin başçısı 2018-ci il oktyabrın 15-də rayonumuza səfəri zamanı bir sıra sosial obyektlərin, o cümlədən yeni tikilmiş körpələrin evi-uşaq bağçasının açılışında iştirak etdi. Səfərdən sonra cənab Prezidentin imzaladığı Sərəncamla Orand kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün maliyyə vəsaiti ayrıldı və tikinti işlərinə başlanıldı. Bundan sonra da rayonda təhsil müəssisələrinin binalarının tikintisi və əsaslı təmir işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Açılış mərasimində Orand kənd sakini, el aqsaqqalı Şahi Əzimov çıxış edərək dövlət başçısının bütün sahələrdə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğıya, kənddə yeni məktəb binasının tikintisinə görə kənd sakinləri adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Orand kənd tam orta məktəbinin gənc müəllimi Günel Hümətova, məktəbin 10-cu sinif şagirdi Şahənə Həmidova çıxış edərək yeni məktəb binasında lazımı şəraitin yaradıldığını qeyd edərək, təhsil işçilərinin və şagirdlərin bundan sonra daha həvəslə çalışacaqlarını bildirdilər, yaradılan şəraitə görə dövlət başçısına, həmçinin, rayon rəhbərliyinə minnətdarlığını ifadə etdilər.

Mərasimində məktəb şagirdlərinin ifasında şeirlər səsləndirildi. Sonra açılış bildirən lent kəsildi və qonaqlar yeni məktəb binasında yaradılmış şəraitlə tanış oldular.

Lerik Rayon İcra Hakimiyyəti başçısının 07 yanvar 2020-ci il tarixli 04 nömrəli sərəncamı ilə təsdiq edilmişdir

9 fevral 2020-ci ilə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənənar seçkilər ilə əlaqədar "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq qaydada Lerik rayonunun yaşayış məntəqələrində dinc yığıncaqlar, mitinqlər, nümayişlər və sair toplantıların keçirilməsi üçün ayrılmış yerlərin SİYAHISI

S/№	İnzibati ərazi vahidi	Yaşayış məntəqələri	Dinc yığıncaqlar, mitinqlər, nümayişlər və sair toplantıların keçirilməsi üçün ayrılmış yerlər		
			Qapalı	Açıq	Təbliğat-təşviqat yerləri
1	2	3	4	5	6
1.	Lerik şəhər inzibati ərazi dairəsi	Lerik şəhəri, Hıramo kəndi	Lerik rayon mədəniyyət mərkəzinin iclas zalı	Lerik şəhər "Gənclik" stadionu	Lerik rayon mədəniyyət mərkəzinin foyesi
2.	Cəngəmiran kənd inzibati ərazi dairəsi	Cəngəmiran, Pırzəküçə kəndləri	Cəngəmiran kənd diyarşünaslıq evi	Cəngəmiran kənd diyarşünaslıq evinin qarşısındakı meydan	Cəngəmiran kənd diyarşünaslıq evinin foyesi
3.	Blaband kənd inzibati ərazi dairəsi	Blaband, Ambu, Barzavu, Xəlifəküçə, Lüləkəran, Osnagaküçə, Şinəbend kəndləri	Blaband kənd folklor evi	Blaband kənd folklor evinin qarşısındakı meydan	Blaband kənd folklor evinin foyesi
4.	Monidigah kənd inzibati ərazi dairəsi	Monidigah, Pendi, Jindi, Nisli, Həzovi kəndləri	Monidigah kənd folklor evi	Monidigah kənd folklor evinin qarşısındakı meydan	Monidigah kənd folklor evinin foyesi
5.	Livədirqə kənd inzibati ərazi dairəsi	Livədirqə, Mastail, Murya, Əvilə, Nüsomurya, Yuxarı Bilnə kəndləri	Livədirqə kənd sənətkarlıq evi	Livədirqə kənd sənətkarlıq evinin qarşısındakı meydan	Livədirqə kənd sənətkarlıq evinin foyesi
6.	Şingədulan kənd inzibati ərazi dairəsi	Şingədulan, Laman, Zenonu, Aqışlaq, Kuman, Durğan kəndləri	Şingədulan kənd sənətkarlıq evi	Şingədulan kənd sənətkarlıq evinin qarşısındakı meydan	Şingədulan kənd sənətkarlıq evinin foyesi
7.	Molalan kənd inzibati ərazi dairəsi	Molalan, Sors kəndləri	Molalan kənd klubu	Molalan kənd klubunun qarşısındakı meydan	Molalan kənd klubunun foyesi
8.	Osyodərə kənd inzibati ərazi dairəsi	Osyodərə, Bilever, Kekonu, Şivlə, Gəskon, Büldüül, Gəndov, Xanəgah kəndləri	Osyodərə kənd klubu	Osyodərə kənd klubunun qarşısındakı meydan	Osyodərə kənd klubunun foyesi
9.	Züvüc kənd inzibati ərazi dairəsi	Züvüc, Zövnə, Çeşman Arta kəndləri	Züvüc kənd mədəniyyət evi	Züvüc kənd mədəniyyət evinin qarşısındakı meydan	Züvüc kənd mədəniyyət evinin foyesi
10.	Kirəvud kənd inzibati ərazi dairəsi	Kirəvud, Ordahal, Ərdəbilə, Boykəndil, Buruq, Aran, Lələdulan, Musavar kəndləri	Kirəvud kənd klubu	Kirəvud kənd klubunun qarşısındakı meydan	Kirəvud kənd klubunun foyesi
11.	Nüçü kənd inzibati ərazi dairəsi	Nüçü,	Nüçü kənd	Nüçü kənd	Nüçü kənd
		Lərmarud, Vamazqon, Davıdonu, Haftonu kəndləri	sənətkarlıq evi	sənətkarlıq evinin qarşısındakı meydan	sənətkarlıq evinin foyesi
12.	Nüvədi kənd inzibati ərazi dairəsi	Visten, Brkandul, 40-cı kilometr, Nüvədi, Rəzəvül kəndləri	Nüvədi kənd diyarşünaslıq evi	Nüvədi kənd diyarşünaslıq evinin qarşısındakı meydan	Nüvədi kənd diyarşünaslıq evinin foyesi
13.	Əliabad kənd inzibati ərazi dairəsi	Gürdəsər, Əliabad, Soru, Camaşəir kəndləri	Gürdəsər kənd folklor evi	Gürdəsər kənd folklor evinin qarşısındakı meydan	Gürdəsər kənd folklor evinin foyesi
14.	Noda kənd inzibati ərazi dairəsi	Noda, Bilnə, Günəşli, Babagil kəndləri	Noda kənd folklor evi	Noda kənd folklor evinin qarşısındakı meydan	Noda kənd folklor evinin foyesi
15.	Vizəzəmin kənd inzibati ərazi dairəsi	Vizəzəmin, Almu, Bibiyani, Cəngənəvud, Hamarşeşə, Haran, Kincovo, Komedı, Peştətök, Sipyəreçon, Təbrizli, Sivəkəran kəndləri	Vizəzəmin kənd sənətkarlıq evi	Vizəzəmin kənd sənətkarlıq evinin qarşısındakı meydan	Vizəzəmin kənd sənətkarlıq evinin foyesi
16.	Siyov kənd inzibati ərazi dairəsi	Siyov, Akuşəpeştə, Xəlifəhoni, Qılqılov, Hovil kəndləri	Hovil kənd klubu	Hovil kənd klubunun qarşısındakı meydan	Hovil kənd klubunun foyesi

1	2	3	4	5	6
17.	Bürsülüm kənd inzibati ərazi dairəsi	Bürsülüm, Ləker, Vov, Vənədi, Nosovyədi, Bobla, Ancaqov, Zeynəko kəndləri	Bürsülüm kənd klubu	Bürsülüm kənd klubunun qarşısındakı meydan	Bürsülüm kənd klubunun foyesi
18.	Dəstər kənd inzibati ərazi dairəsi	Dəstər, Brədi, Hamarat, Dızdipok kəndləri	Dəstər kənd klubu	Dəstər kənd klubunun qarşısındakı meydan	Dəstər kənd klubunun foyesi
19.	Tikəband kənd inzibati ərazi dairəsi	Tikəband, Zardonı, Dico, Niso, Təndül, Hücü, Davradibi kəndləri	Tikəband kənd klubu	Tikəband kənd klubunun qarşısındakı meydan	Tikəband kənd klubunun foyesi
20.	Çayrud kənd inzibati ərazi dairəsi	Çayrud, Piyəküçə, Andurma, Anzolu, Təngəbin, Rvarud kəndləri	Çayrud kənd sənətkarlıq evi	Çayrud kənd sənətkarlıq evinin qarşısındakı meydan	Çayrud kənd sənətkarlıq evinin foyesi
21.	Veri kənd inzibati ərazi dairəsi	Veri, Babaküçə, Axunahıran, Küsekəran, Veri Əliabadı, Qələbin kəndləri	Veri kənd klubu	Veri kənd klubunun qarşısındakı meydan	Veri kənd klubunun foyesi
22.	Tülüconu kənd inzibati ərazi dairəsi	Conu, Tülü, Qışlaq Vıjaker, Hübi, Qəvoy, Vılik, Loda kəndləri	Conu kənd klubu	Conu kənd klubunun qarşısındakı meydan	Conu kənd klubunun foyesi
23.	Qosmalian kənd inzibati ərazi dairəsi	Qosmalian, Lələhıran, Çökərə, Digah, Divağac, Hıveri, Tatoni, Qələsər, Şonaçola Hovıeri kəndləri	Qosmalian kənd mədəniyyət evi	Qosmalian kənd mədəniyyət evinin qarşısındakı meydan	Qosmalian kənd mədəniyyət evinin foyesi
24.	Kələxan kənd inzibati ərazi dairəsi	Kələxan, Kəlvəz, Göydərə, Məhləabad, Hüseynabad, Aşağı Amburdərə, Xocadoy, Hıledərə Qışlaq, Yuxarı Amburdərə kəndləri	Kələxan kənd mədəniyyət evi	Kələxan kənd mədəniyyət evinin qarşısındakı meydan	Kələxan kənd mədəniyyət evinin foyesi
25.	Pirəsora kənd inzibati ərazi dairəsi	Pirəsora, Büzeyir kəndləri	Pirəsora kənd sənətkarlıq evi	Pirəsora kənd sənətkarlıq evinin qarşısındakı meydan	Pirəsora kənd sənətkarlıq evinin foyesi
26.	Orand kənd inzibati ərazi dairəsi	Orand kəndi	Orand kənd klubu	Orand kənd klubunun qarşısındakı meydan	Orand kənd klubunun foyesi
27.	Nuravud kənd inzibati ərazi dairəsi	Nuravud, Köhnə Orand, Zerdəbəre, Sorsçay kəndləri	Nuravud kənd klubu	Nuravud kənd klubunun qarşısındakı meydan	Nuravud kənd klubunun foyesi
28.	Mıstan kənd inzibati ərazi dairəsi	Mıstan, Digov, Digovdərə, Halabın Xəlifəkənd, Pırzora, Rezgov kəndləri	Mıstan kənd klubu	Mıstan kənd klubunun qarşısındakı meydan	Mıstan kənd klubunun foyesi
29.	Pıran kənd inzibati ərazi dairəsi	Pıran, Zərigüməco, Qışlaq kəndləri	Pıran kənd klubu	Pıran kənd klubunun qarşısındakı meydan	Pıran kənd klubunun foyesi

9 fevral Milli Məclisə seçkilər günüdür. Hamı seçkilərə!

Azad, şəffaf və demokratik şəraitdə



dekabrın 23-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, Lerik rayonunda da növbəti azad, ədalətli və şəffaf seçki - bələdiyyə seçkilərinə start verildi. Bir çox seçki kampaniyalarında **Lerik 1 sayılı seçki məntəqəsindən** başladıq. Burada seçkilərin təlimatına uyğun keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Məntəqə seçki komissiyasının sədri Bəylər Sadiqov, komissiyanın üzvləri və müşahidəçilər bələdiyyəyə seçkilərin tam şəffaf şəraitdə və ədalətlə keçirilməsindən məmnun qalmışdılar. Məntəqədə 1289 seçicinin adı siyahıda qeyd edilmişdi. Onların 20 nəfəri ilk dəfə səs verirdi. Səs verənlərin itxarına 12 kabına verilmişdi.

Fürsətdən istifadə edərək seçicilərlə söhbət etdik. Onlardan Elxan Qəmbərov, Baba Məliyev, Qəhrəman Əliyev, Hidayət Bəşirov, Həməzə Vəli-məmmədov, Nüsrət Kərimov, Fərhan Feyziyev, Aydın Mirzəzadə, İlqar Mirələmov vətəndaşlıq borcundan istifadə etməkdən, yaradılmış şəraitdən, seçkinin gedişindən razı qalmışdılar.

Lerik 2 sayılı seçki məntəqəsində səsvermədə həmişə fəal iştirak edən leriklilər yenə də ənənəyə sadiq qalmışdılar. Burada 1095 nəfərin adı siyahıda qeyd edilmişdir. 12 kabına seçicilərin itxarına verilmişdi. Veb-kamera seçkinin gedişini izləyirdi. 10 nəfər müşahidəçi üçün normal şərait yaradılmışdı.

rindən burada bütün zəruri tədbirlər görülmüş və seçkilərin məntəqəyə gələrkə sərbəst şəkildə səs vermələri üçün lazımı şərait yaradılmışdı. Ən əsası, səsverməyə gələnlərin əhval-ruhiyyəsi yüksək idi. Çünki onlar bələdiyyədə çalışanların ərazinin abad görkəmə gətirilməsindəki rolunu yaxşı başa düşürdülər.

Seçki məntəqəsinin sədri Güləxan Fərəcovdan öyrəndik ki, 568 nəfər seçicinin ekseriyyəti səsvermədə iştirak etmiş, öz ifadəsini sərbəst ifadə etmişdir. Onlar öz qəlbinə hökmü ilə layiqli namizədə səs vermişlər.

Qosmalıandakı 100 sayılı seçki məntəqəsi 6 kəndi əhatə edir. Seçki siyasinə görə 401 nəfər səsvermədə iştirak etmişdir. Səhər saat 8-ə qalmış məntəqə seçki komissiyasının

Nəciməli Əliyevə yaxınlaşırıq. O, bizimlə təəssüratını bölüşür:

- Seçkilərdə fəal iştirak etmək bi-



zim konstitusion, vətəndaşlıq borcumuzdur. Biz kənardar heç bir müdaxilə, təzyiq olmadan könüllü olaraq istədiyimiz namizədə səs verdik. Səs verdik ki, respublikamız, eləcə də rayonumuz daha çox inkişaf etsin, əmin-amanlıq, sabitlik və firavanlıq olsun, əhəlimiz çətin sınaq qarşısında qalmasın, Prezident İlham Əliyevə arxaya dayaq olaq.

Fəal seçicilərdən Əzizağa Şahpələngov, Ənvər Məmmədov, Tofiq Bədəlov da N.Əliyevin fikrinə şərik çıxdılar.

Livədirgə kəndində yaradılmış 16 sayılı seçki məntəqəsində dekabrın 23-nü səbirsizliklə gözləyirdilər. Bələdiyyə seçkilərinə hazırlığın ilk günlə-

sədri Etibar Nəhmətov, komissiyanın üzvləri öz yerlərində idilər. Onlar mü-təşəkkil hazırlıq tədbirlərindən, əhəlinin əhval-ruhiyyəsinə bildirdilər ki, budəfəki bələdiyyə seçkiləri düzgün seçimlə yadda qalacaq.

Seçicilərdən Sabir Quliyev, Fədail Əhmədov, Rəhman Vəliyev qeyd elədilər ki, vətəndaşlıq borcumuzu yerinə yetirməyimizə görə özümüzü rahat hiss edirik.

Səsvermə günü Seçki Məcəlləsinin hər hansı şəkildə pozulması halları baş vermədi. Məntəqədə müşahidə aparənlər seçkinin gedişindən razı qaldılar.

"Lerik"



Azərbaycan dili-ana dilim

Azərbaycan xalqının dili, onun milli varlığını müəyyən edən başlıca amillərdəndir

Heydər Əliyev

(Əvvəlki ötən sayımızda)

Ulu Öndərimiz, türk dünyasının qüdrətli oğlu, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan dilinə, bu dilin saflığının qorunmasına çox böyük diqqət yetirirdi. O, deyirdi: "Azərbaycan xalqının dili, onun milli-varlığını müəyyən edən başlıca amillərdəndir". Böyük Öndərimiz milli şüurumuzun, milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm işlər görmüş, tarixi şəxsiyyətlərimizin, əbədiyyət xadimlərimizin Azərbaycan dilinin inkişafında xidmətlərini xüsusi olaraq qeyd etmişdir.

Mən bir neçə ildir ki, Azərbaycan dilini məktəbdə tədris edirəm. Bu qənaətə gəlmişəm ki, Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dili yenu inkişaf mərhələsindədir. Biz ana dilimizin - Azərbaycan dilinin - bizim milli

dövlətçilik atributlarından biri olması ilə fəxr edirik. Biz yorulmadan dilimizi inkişaf etdirməli, seve-sevə yad ünsürlərdən qorunmalıyıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik siyasətini davam etdirərək, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanlar imzalayıb, dilimizin inkişafı üçün önəmli qərarlar qəbul edir. Ölkə başçısının ana dilimizlə bağlı qəbul etdiyi qərarlar dilimizin inkişafı üçün maneəsiz zəmin yaradır və daha da təkmilləşdirilməsi üçün mübit mühit yaradır. Təsədüfi deyil ki, "Azərbaycan dili haqqında" qanun qəbul edilmişdir. Bu qanunla dilimizin sonrakı inkişaf istiqamətləri müəyyən edilmiş və Azərbaycan xalqının dili bu qanunla öz gələcək təbiiq sahəsini və

dövlətçiliyimizin quruculuğunda rolunu müəyyən etmişdir. Fikirlerimi Ulu Öndərimiz Heydər Əliyevin belə bir fikri ilə bitirmək istəyirəm: "İnkişaf etmiş, zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur".

Camal Zülfiyev, Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyasının müəllimi



Dünyanı heyrətləndirən dahi şəxsiyyət

Ulu Öndər Heydər Əliyevin böyüklüyü getdikcə daha aydın görünür

Azərbaycan xalqının sevimlisi, dünyanı heyrətləndirən dahi şəxsiyyət Heydər Əliyev haqq dünyasına qovuşmasından 16 il ötsə də xalqımız bu ağrı-acını daim özündə hiss edir. Qadırbilən xalqımız o dahi şəxsiyyəti, müdrik filosofu, dünya şöhrətli siyasətçisi və diplomatu, müstəqil Azərbaycanın qurucusu və memarı yüksək ehtiramla yad edir.

Təkcə azərbaycanlılar deyil, bir sıra xarici ölkələrin başçıları, siyasətçiləri, dövlət xadimləri, elm və mədəniyyət korifeyləri Heydər Əliyevə yüksək qiymət vermiş, onun bərasində müdrik kəlamalar söyləmişlər. Ulu Öndərimiz, bütün türk dünyasının qüdrətli oğlu Heydər Əliyevin böyüklüyü zaman ötdükə daha aydın görünür.

Bir məqama diqqət yetirək: belə bir ümumxalq ehtiram, məhəbbət, ölümündən sonra da qəlblərdə yaşamaq, illər keçsə də unudulmamaq hər adama, xüsusən də tarixi şəxsiyyətlərə çox nəisib olmur. Belə bir sonu görünməyən ucalığa məhz Heydər Əliyev yüksəlmiş və uca zirvədə qərar tutmuşdur...

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadədən sonra qeyd elədiyimiz şəkildə unudulmayan, Azərbaycanın hər bir guşəsində ezəmətli abidəsi ucalan, adı Ulu Öndəri xatırladan mərkəzlərdə, küçə və prospektlərdə, dünyanı okeanlarında üzən gəmilərdə əbədiləşən Heydər Əliyev bu gün də, sabah da unudulmayacaq, hər zaman xatırlanacaq, yad ediləcək.

Heydər Əliyevin qətiyyəti, zamanı həmişə qabaqlaması, mükəmməl siyasəti, qarşılıqlı bütün maneələri aradan qaldırması, liderlik missiyasını uğurla yerinə yetirməsi, nəhayət Odlar yurdu Azərbaycanı dağılmaqdan xilas etməsi, dünyanın enerjisi təhlükəsizliyinə töhfələr verməsi, müstə-



qil Azərbaycanı dünya arenasında söz sahibi etməsi, ölkəmizi dünyaya tanıtməsi, ən əsası milli-etnik, siyasi sabitliyə, vətəndaş hərəyiliyinə nail olması ona solmaz şöhrət, dahilər içində dahilik qazandırdı.

İstər birinci, istərsə də ikinci dönmədə Azərbaycanı siyasi hakimiyyətə qayıdırmaqdan sonra Ulu Öndər Azərbaycanın hərətarəfli inkişafına nail olmaqdan ötrü mühüm işlər görmüş, ilk növbədə ölkəmizi geridə qalmış aqrar ölkədən qabaqçıl ölkəyə çevirmiş, buna ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsi inkişafı ilə nail olmuş, qırmızı bayraqlar alan Azərbaycanın şöhrətini dünyaya yaymışdır.

Gəlin yaxın tariximizə nəzər salaq. 1995-2003-cü illəri əhatə edən dövr öz mühüm müqavilələri və islahatları ilə dövlətin müstəqilliyini bir daha möhkəmləndirdi. Heydər Əliyev bütün çətinlikləri, maneələri dəf edərək Yeni Azərbaycan modeli yaratdı. O adda yaratdığı partiya ətrafında bütün sağlamlıq qüvvələr birləşdi, Azərbaycan dünyada söz sahibinə çevrildi. Heydər Əliyev yaratdığı yeni idarəçilik modeli ölkə iqtisadiyyatının sürətləndir-

riməsinə təkan verdi. 1996-cı illər dövründə bir çox irimiqəyaslı müqavilələr bağlandı, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalandı.

Kiçik və orta sahibkarlıq inkişaf etdirildi. Avropa ilə Asiyaya birləşdirən tarixi ləpə yolu bərpa edildi, Azərbaycan burada tranzit roluna malik olmaqla böyük şans qazandı. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması və sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsi Azərbaycanın sürətli inkişafına təkan verdi.

Müstəqil Azərbaycanın memarı kimi tanınan, Rusiya və Qərbi ölkələri ilə bərabər münasibətlər qurub inkişaf etdirən Heydər Əliyev şəxsiyyəti, dahiyəne uzaqgörənliyi barədə çox söz demək olar. Bu gün fərəhlə demək lazımdır ki, Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, siyasətə və varislik xətti ölkənin yüksəlişinə, çiçəklənməsinə gətirib çıxarmışdır. İndi Azərbaycan ictimai-siyasi sabitlik baxımından postsovet məkanının lider ölkəsidir. Prezident İlham Əliyev dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olmuşdur. Ölkə başçısı tərəfindən reallaşdırılan islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafı üçün geniş perspektivlər açmışdır. Uğurların miqyasını artırmaq üçün qarşıya yeni hədəflər qoyulur.

Ulu Öndərin müəyyənləşdirdiyi yol etibarlı əllərdədir.

Elxan Əliyev, 52 sayılı Yol-İstismar MMC-nin direktoru



Redaktordan

İstiqlal mübarizəsinin şanlı səhifəsi - oyanış günü

20 Yanvar 1990-cı il. Bəzən bu gün tariximizin faciəsi, qanlı yanvar, bədbəxt hadisələrlə dolu tarix adlandırılır. Gəlin düzgün mühakimə yürüdək. Axi, 20 Yanvar təkcə xalqımızın imperiya ordusu tərəfindən dıçar olduğu faciə deyil, şərəf tariximizin, qəhrəmanlıq səhifəsi, istiqlal mübarizəmizin başlanğıcı, bir sözlə, Azərbaycan xalqının azadlıq istəyinin oyanış günüdür!

Bəli, danılmaz bir həqiqətdir ki, tapədən dirnağadək silahlanmış Sovet ordusu, məkrli imperiya rəhbərinin alçaq niyyətləri Azərbaycan xalqının əzmini, iradəsini, milli azadlıq uğrunda mübarizəsini qıra bilmədi. Tanklara, ölümqətərlə güllələrə mərdliklə sine gərən, Vətənin azadlığı, ölkənin müstəqilliyi uğrunda canlarını fəda edən Vətən övladları tarixin parlaq səhifəsini yazaraq xalqın milli azadlığı, istiqlaliyyəti üçün yol açdılar. 20 Yanvardan 30 il ötsə də, həmin tarixdə igid şəhidlərimiz ümumxalq ehtiramı ilə yad edilir.

1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı faktiki olaraq heç bir tədbir görülmədi. Azərbaycan xalqının üzlaşdığı qanlı olaylar dünyaya çatdırılmadı, günah sahibləri cəzasız qaldılar.

20 Yanvar faciəsinə ilk dəfə olaraq öz etirazını bildirən Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Dahi öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva-



dakı Daimi Nümayəndəliyinə gələrkə mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əlyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin itiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçıları cinayətkar adlandırılmış və aksiyalı törədənların məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb edərək demişdir: "Azərbaycanda bağ vermiş hadisələrin hüquqi, demokratik, humanizm və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".

20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-

də Heydər Əliyevin imzaladığı fərmanda, həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsinə əks etdirməli idi. 1994-cü ilin mart ayının 29-da respublika parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Bununla da 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

"Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar", - deyən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanması, Şəhid ailələri üçün Prezidentin təqəddüü təsis edilib.

Şəhidlər Xiyabanı kompleksi yenidən qurulub. Hər il faciənin ildönümündə milyonlarla insan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanların xatirəsi anılır.

Vətən uğrunda şəhidlik əsl qeyrət, hüner, şərəf və layəqət zirvəsidir. 20 Yanvar Şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, gənclərimiz üçün, gələcək nəsl üçün örnəkdir, vətənpərvərlik nümunəsidir.

Gənclərimizin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daim ehtiramla yad etmək, xalqımıza qarşı törədilmiş soyqırımın unutmamaq, hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğuna dərk etməkdir...



Qəhrəman müəllimin söz borcu



Mirağa Cəfərquliyev,
hüquq elmləri doktoru, professor,
3-cü dərəcəli dövlət ədliyyə müşaviri

Xüsusilə, maraqlıdır ki Azərbaycan ədəbiyyatından, nəsr və poeziyadan özümü ayırmaq hesab edə bilmirəm. Kütəvi olaraq oxunan və oxucuların rəğbətini qazanan sənətkarlar bu gün də böyük ehtiramla xatırlanırlar. Vətəni mülkünə, Vətənə canı-dildən bağlı olan, onun yolunda hər bir fədakarlığa hazır olan, onun şöhrətini ucaldan insanlar həmişə qələm sahiblərinin diqqət mərkəzində olublar. Onları yaradıcılığa səsləyən də Vətən anlayışının dərk edilməsi, Vətənə təmənənəsiz məhəbbət, yurda sədəqətdir, desəm yanılmaram.

Öz varlığı ilə vətənin keşiyini çəkən, Vətəni yaradıcılığının qalası hesab edən, Vətənə məhəbbət hissi vulkanik eşq kimi püskürən publisist-şair dostun Qəhrəman Əliyev ömrünün müdrik bir çağında, ədəbi-bədii yaradıcılığının zirvəsindədir. Mən onun yenicə nəfis tərtibatla çapdan çıxmış "Özümə hədiyyəm" adlı kitabını (redaktoru yazıçı-publisist İdris Şükürlüdür) oxuduqdan sonra bu qənaətə gəldim. Düşündüm ki, yaşının 75-ci ilində kimdənsə mükafat, hədiyyə almaq təmənənəsiz, fikrində deyil. O, sadəcə, yazdığı əsərləri, şeirləri,

Müəllifin "Özümə hədiyyəm" adlı kitabını oxuduqdan sonra belə qənaətə gəldim ki, bu kitabı oxumağa dəyər

ri, rübailəri, bayatılan illərdən özünə qalan halal hədiyyə hesab etməklə bu məsələyə nöqtə qoyub. Müdrikcəsinə düşünmüşdür, elə deyilmi?

Vətən, yurd, torpaq məhəbbəti qələm sahiblərinin əbədi mövzudur. Nə qədər deyilsə, tərənnüm edilərsə də bitib-tükənir. Qəhrəman Əliyevin kitabında yer almış rübailərin, bayatıların əsas lertmotivini Xeyrin Şər üzərində qələbəsi, insanın torpaq və yurd məhəbbəti, təmənlərinin, xeyirahlığın, haqsızlığın pislənməsi, mənəvi dəyərlərin, saf, təmiz məhəbbətin ucaltması, xeyirahlıq təşkil edir. Şair yazır ki, ömrünü boş-bekar yerə xərcləmə, hər anın qədrini bil, nə üçün yaşamağın fərqinə var:

**Ömrünü xərcləmə boş-bekar yerə,
Hətta saniyəni vermə sən yelə.
Yaşa elin üçün, Vətənin üçün,
Ən axırda yaşa özünə görə.**

Bu rübaidə ömrün hər anının qədrini bilməklə yanaşı, el üçün, Vətən üçün yaşamağın önəmli olduğunu diqqətə çəkir. Bundan sonra isə "özünə görə yaşa" deyir. Əsl yaşamaq da budur!

Qəhrəman Əliyevin çap etdirdiyi əvvəlki kitablarında vətənpərvərlik ruhunda yazdığı "Qarabağ bayatıları" silsiləli şeirləri, adını qeyd elədiyi topludakı bayatıları üslub və ifadə tərzinə görə daha orijinal və tutumludur. Bu bayatılarda düşməne nifrət daha güclü, qələbəmizə inam daha inandırıcıdır. Qarabağa həsr olunmuş bayatılardan bir neçə nümunəyə diqqət yetirək bunu aydın görə bilərik:

**Əzizləm, Vətənim,
Son mənzilim, məskənim.
Uğrunda şəhid olum,
Bayraq olsun kəfənim.
Üzleri ağ şəhidlər,**

**Qəlbləri dağ şəhidlər,
Vətən üçün, xalq üçün,
Həmişə sağ şəhidlər.**


**Əzizləm, mərd yeri,
Mərd addımla, mərd yeri.
Düşməndən torparları,
Alacaq mərdlər geri.**

Zənnimcə şərhə ehtiyac yoxdur. Hər bir fikir yerində və sərrast ifadə edilmişdir. Belə ədəbi parçalar həm də şairin üsyankar səsi, Vətənin gənc müdafiəçilərinə mesajdır...

Qəhrəman Məhərrəm oğlu dünyanın əsrarəngiz gözəllikləri, füsunkar təbiəti ilə heyran edən və nədir fauna və flora ya malik Lerik rayonunda yaşayır və yadradır. Şair bu yerlərin hər qarışına - dağın, daşına, meşəsinə, şələləsinə, güllünə-çiçəyinə, loğman bulaqlarına, dərman havasına, insanı yaşadan bərkətli torpaqlarına yaxşı bələddir. Bilir ki, hələ neçə əsr əvvəl bu yerlərin təbiəti, dərman bitkiləri, heyvanat aləmi xarici ölkələrin səyyahlarının, loğman və etnoqrafların, təbiblərin, alimlərin diqqətini cəlb etmişdir. Qəhrəmanın həmişə ünsiyyət-də olduğu ünikal təbiətin nadir inciləri onun üçün təkə həyat mənbəyi deyil, həm də sifarişli ilahidən gələn mövzulardır. Məhz şair də Allahdan bəxş olunan təbiətə laqeyd qala bilmir. O, ətraf mühiti seyr elədikcə onu çığlayan hissələrə biganə qalmır, narahatçılıq keçirir, bu zaman qələm və kağız, bir də ilhamı onun köməyinə gəlir:

**Təbiətin nəbzini tutmağı bacar,
Bacarsan o sənə könlünü açar.
Təbiət anadır, sev təbiəti,
Sevmədən olarsan bəlaya düşər.**

**Təbiət loğmandır, təbiblik edir,
Bütün canlılara həkimlik edir.
Ona yer ayıraç üreyimizdə,
Hər işdə o bizə köməklik edir.**



Qəhrəman rübailərində əzəli və əbədi mənzilimiz, son dayanacağımız, ruzi-bərəkət təkməz olan torpağa şair gözü ilə baxır, ona laqeydliyə dözmür, qara torpağın üz ağartmasına qeyd edir, bütün varlığımızla ona bağlı olmağa, torpağa dönəcəyimizə diqqət çəkir:

**Gələn bu dünyada çalışdı, getdi,
Mənzili yeddicə qarışdı getdi.
Yastığı torpaqdan balışdı, getdi,
Torpağa öyrəşdi, alışdı, getdi.**

**Üzü ağardandır qapqara torpaq,
Torpaq bizə dayaq, biz ona qonaq.
Ondan gen düşənlər saralar, solar,
Budaqdan tez qopar saralmış yarpaq.**

Yaxud:

**Torpağa bağlıdır bütün kökümüz,
O sayılır əzəlimiz, əslimiz.
Torpaq Ana, torpaq Vətən, torpaq biz,
Torpağa bağlıdır bütün nəslimiz.**

İstedadlı qələm ustası, uzaqdan görünen ziyalı, alovlu vətəndaş, hörmət nüfuz sahibi Qəhrəman Əliyevin bədii yaradıcılığını geniş və olduğu kimi təhlil etmək, əlbəttə, ədəbiyyatşünasların, tənqidçilərin vəzifəsidir. O, bədii təsvir və ifadə vasitələrindən, poetik ümumişlərdən istifadə etməyi bacarır, mövzuların bədii həllinə nail olur, Xeyrin Şər üzərində qələbə çalacağına inamını misralarda, şeirlərində ifadə etməklə söz borcunu yerinə yetirir. Kaş hamı belə düşüneydi...

Tükənməzdir arzusu Bəxtiyarın

Bu şeir Azərbaycanı bəxtiyar görmək arzusu tükənməz, amalı, istəyi sərhədlər bilməz, həmyaşıdlarına örnək, amalı, əməli hamiya görk olan Bəxtiyar Hidayət oğlu Bəşirova ünvanlanıb.

Gəlişilə işiq saçdı dünyaya
Sevinc bəxş elədi ata-anaya.
Onu dəstəklədi bu yurd, bu oba,
Yaradan həmişə oldu ona yar,
Ağılla, kamalla yaşa, Bəxtiyar.


Çırpınan ürəyin dalğalı deniz.
Haqq-ədələtə çatır səsiniz,
Çərəyi dostlarla bölən Bəxtiyar,
Lerikin qədrini bilən Bəxtiyar.

Bəxtiyar örnəkdə hər bir insana,
Sıdğ ilə baş aydı o, Yaradana,
Dikildi heyətlə baxışlar ona,
Qəlbində Vətənə sonsuz sevgi var,
Tanrı əmanəti oldu Bəxtiyar.

İdris qələm aldı şeir yazmağa,
Dürü-dürü sözü açıb yozmağa,
Dedi: kim bağlansa doğma ocağa,
Onunla öyünər, duyar iftixar,
Xalqın övladısən, yaşa, Bəxtiyar!

İdris Şükürlü

Üz-gözündən yağır Allahın nuru,
Dağlardan ucadır onun qururu,
Haqdan pay aldı hər bir uğuru,
Xeyirxah əməli güllü bir bahar,
Hər tərəf gül açdı, güldü Bəxtiyar.



Vətən qarşısında o üzünəydi,
Qardaşı Elxana arxa-dayaqdır.
Arzusu tükənməz, qucaq-qucaqdır,
Onunla öyünür bu yurd, .bu diyar,
Zirvədən-zirvəyə ucal, Bəxtiyar.

Sənincə qəlbim şüşədən təmiz,

Qış

Mənim adım çox ağır,
Mən gələndə qar yağır,
Dərya, deniz, okean
Qorxusundan ağlayır,
Şüşə tek buz bağlayır.

Mənim şələm böyükdür,
Yer səthinə o yüküdür,
Kübrə kimi var adım,
Hər tərəfi o örtür,
Bərəkətli əl sürtür.

Mən gələndə uşaqlar,
Sevinib qar-top oynar,
Xizəkəri sazlayıb -
Gecə-gündüz sürüşər,
Bir-birilə ötüşər.

Böyüklər məni izlər,
Uşaqlar məni səslər,
Torpaqlar məni gözlər,
Çünki mikrob öldürən,
Bir gücə malikəm mən.

Adım bəlli cahana,
Su veriram hər yana,
Torpaq da gəlir cana.
Yolumu hamı gözlər,
Adıma xoş söz deyər.

Bir əsgərlik biz

Durmuşuq dağ kimi, dönmərik geri,
Ölməmişik, Vətən, diriyik, diri.
Düşməne vermərik bir qarış yerini,
Əyilməz, bölünməz bir əsgərlik biz.

Nizami, Füzuli, Nəsimi ustad,
Babək bu torpağa qoymayıb bir yad.
Koroğlu bu yurdda çıxarıbı ad,
Əyilməz, bölünməz bir əsgərlik biz.

Yatmışıq Xətai beşiyində biz,
Qaçmaq Nəbi, Həzi qoyub solmaz iz.
Düşməni önmüzdə kökəkəkdir diz,
Əyilməz, bölünməz bir əsgərlik biz.

Hörmətli oxucular!

Rayonumuzun yeganə mətbu orqanı olan

"Lerik"

qəzetinə 2020-ci ilin birinci yarım ili üçün abunə yazılışı davam edir. Qəzetə Lerik Rayon Poçt filialında, Mətbuat Yayımı şöbəsində abunə yazıla bilərsiniz. Qəzetin yarım illik abunə qiyməti 10 manatdır.

"Lerik" qəzeti redaksiyası

Allah rəhmət eləsin!

İdris Şükürlü, Qəhrəman Əliyev, Hüseynbala Əliyev, Ramazan Quliyev, Balaxirin Nəsirov, Zöhrab Salayev Şingəddən kənd tam orta məktəbinin direktoru Xansayad Əsgərova, həyat yoldaşı Nezakət xanımın vaxtsız vəfatından kədərlənir, dərin hüznlə başsağlığı verir.

Eldən köçən Kamil kişi

Sizə çoxlarının tanıdığı, hamı tərəfindən sevgi, hörmət qazanmış bir kamil insandan söhbət açacağıam. Bir insan ki, yaxınına, dostuna, tanışına özündən çox qayğı göstərmiş, həmişə kasiba, fəqirə, əlsiz-ayaqsızlara təmənənəsiz yamrımını əsirgəməmişdir. O, üzlaşdığı mərhumiyyətlərə, sıxıntılara sinə gərməyi bacarmış, heç kime boynun əyməmişdir. Həmişə haqq tərəfdarı olmuş, haqq-ədələti bütün dünyaya səvətlərindən uca tutmuşdur. Bu sadalanan xüsusiyyətlərə malik Mövlanov Kamil Xanış oğlu idi.

"İdi" ona görə deyirik ki, artıq o, həyatda yoxdur, qalan onun xeyirxah əməlləri, yaxşılıqlarıdır...

Mövlanov Kamil Xanış oğlu - 1960-cı il yanvar ayının 23-də dünyaya göz açmışdı. O, kiçik yaşlarından ailəsinin ağır yükünü üzərinə götürmüş, çox çətinlikləri adlayaraq onlara işiqlı həyat bəxş etməyi bacarmışdır. Zəhmətkeş anası Rübəbə xanıma arxa-dayaq duraraq qardaş və bacılarını ev-əşik sahibi olmasına nail olmuşdur. Onun çalışmadığı, iz sal-

madığı bir sahə tapmaq çox çətindir.

Kamil Mövlanov həm də qayğıkeş, səmimi bir ailə başçısı idi. İki oğul və üç qız uşağını böyüdüb ərşəyə çatdırmış, onları da ev-əşik sahibi etmişdi. O, həmin, qardaşı uşaqlarının da düzgün mövqə qazanmasına çalışmışdır. Oğlanları Kamran və Amid də atalarının mexanizator sənətini davam etdirirlər.

Kamil kişi öz nəvələrini də hədsiz dərəcədə sevir, onların qulluğunda dayanır, onları bağçaya, məktəbə aparır, arzu-larını yerinə yetirir və bundan xüsusi zövq alır. Ancaq, heyf ki, bu xoş günlər çox qısamüddətli oldu...

Amansız fələk bu gözəl insanı sevimli nəvələrindən, qayğıkeş ailə üzvlərindən, onun məharətinə həsəd aparan yaxınlarından, daim onunla təmasda olmaq istəyən, bir az onu gec görəndə tez arayıb-axtaran dostlarından çox tez ayırdı...

Ayırdı, ancaq cismən... Çünki, o, qəlblərdə heykəlləşib, əbədlilik qazanıb. 31 dekabr 2019-cu il tarixində Kamil

son mənzilə yola salındı. Özü də necə? Böyük bir izdihamla. Lerikdə belə izdiham az olmuşdu. Vətənimizin hər bir guşəsindən axışmış gəlmişdilər. Gəlmişdilər ki, son dəfə Kamilə vidalaşsınlar.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günündə o, öz ölümüylə demək istəyirdi ki, ey xalqım, ey millətəm həmrəy olun, bir-birinizə can deyin, can eşidin. Onsuz da dünya fanidir.

Mənə elə gəlir ki, izdihamda iştirak edən müxtəlif təbəqəli insanların coşqu-su göstərdi ki, hamı onu çox sevirdi. Hətta, icra hakimiyyətinin işçiləri onun ölümünə böyük yanğı ilə təəssüflənirdilər.

Onunla məktəbdə bir sinifdə oxumuş sinif yoldaşlarının - Əlipaşanın, Hətəmxanın, Əlibəylin uşaq kimi hönkür-hönkür ağlmalara son dərəcə təsirli idi.

Kamilin həyatdan tez köçməsi məni hamıdan çox yandırdı, ağrıtdı. Kamil mənim səhv işlərimiz göstərən güzgüm, məni düşgün istiqamətləndirən çox vəfali dostum idi. Heç kəsini mənə deyər



bilmədiyini o, asanlıqla deyər. Axi, o mənə çox istəyirdi...

Kamilə xatirələrini çoxdur, lap çox, tükənməzdir. Bilmirəm hansını deyim. Məgər bu onun ölümünə çarə edərmi?

Yanvarın 23-nə hazırlıq işləri görürdük. Hazırlıq işləri görürdük. Hazırlıq işləri görürdük. Hazırlıq işləri görürdük.

Kamil kişi tək mənim, ailəsinin, yaxınlarının deyil, bütün Lerik elinin itkisi oldu...

Allah səni rəhmət eləsin, qardaşım! Fəxrəddin Əliyev

Sığorta edin, xeyrə qalın

Hörmətli vətəndaşlar!

Vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin yanğın, zəlzələ, təbii fəlakətlər və digər gözlənilməz hadisələrdən zədələnməsi və ya məhv olması ilə əlaqədar dəyər zərərin ödənilməsinə təminat yaratmaq məqsədilə "İcbari sığortalar haqqında Qanun" qəbul edilmişdir. Buna baxmayaraq daşınmaz əmlakın (yaşayış evləri və mənzillərin) icbari sığortası işi respublikanın bütün rayonlarında zəif təşkil

edilmişdir.

Bununla əlaqədar olaraq İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədovun sözlərinə görə bu sahədə elektronlaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiya yaradılmışdır. Bundan sonra hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkündür olacaq. Yaşayış yerləri ilə əla-

qədar nəzarəti həyata keçirən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətləri orqanlarıdır.

Artıq icra hakimiyyətlərinin sığortalı yaşayış yerini sığortasızdan ayıra bilmələri üçün fiziki olaraq yerində araşdırma aparmalarına ehtiyac qalmayacaq. İnformasiya sistemi ilə öz ərazilərində olan hansı evin sığortalı olduğunu hansının isə sığortasız olduğunu görə biləcəklər. Sığortasız yaşayış evləri və mənzil isə elektron qaydada 30

(otuz) manat məbləğində cərimə olunacaq. Bir neçə həftədən sonra həmin mənzil yenə də sığortalanmazsa, onun sahibi yenə cərimələnəcək.

Yuxarıda qeyd olunanları nəzərə alaraq əhalini mənzillərinin icbari sığortasına dəvət edirik.

Nə qədər bu işə tez başlasaq, həm sığortaçı, həm də sığortalanan udacaq. **Lerik rayon Dövlət Sığorta-Kommersiya şirkəti**
Tel: 4-60-67

Redaktor
İdris ŞÜKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik"
qəzetinin redaksiyası
H/A:AZ05A11B33080019447400220174
VOEN:6300050071

Lisensiyaya № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS
mətbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.
Tiraj: 550
Sifariş: 644

